

UOT94(479.24)

TÜRK XALQLARININ SOVETLƏR DÖNƏMİ İCTİMAİ-SİYASİ PROSESLƏRİNƏ DAİR (1946-1960-cı illər)

N.N.XASAYEV

Sumqayıt Dövlət Universiteti

xasiyevneman@gmail.com

Məqalədə SSRİ-yə daxil olan türk xalqlarının 1940-1960-ci illəri əhatə edən ictimai-siyasi prosesləri araşdırılır. Göstərilir ki, postsovət məkanı türk dünyası siyasi idarəcilikləri SSRİ adlı imperiya tərəfindən idarə olunduqları üçün beynəlxalq hüququn subyekti olmayıb dünya miqyasında onun neomüstəmləkələri kimi tanınırdılar.

Acar sözlər: türk xalqları, ictimai-siyasi proseslər, neomüstəmləkə, qırmızı imperiya, türk-müsəlman əhalisi, soyuq müharibə, sovetlər birliyi

Dünyanın əzəli sakinlərindən olan türk xalqlarının müasir tarixinin böyük bir kəsimi sovetlər dövrü ilə bağlıdır. 70 ilə yaxın tarix səhnəsində qalmış SSRİ adlı “Qırmızı imperiya” işğal və ilhaq yolu ilə meydana gəlmişdi. I Cahan müharibəsi dövründə (1914-1918) nüfuzlu dövlətlərin və inhisarçı birliklərin dünya ərazilərini yenidən bölüşdürmək uğurunda apardıqları mübarizəyə başlarının qarışmasından sui-istifadə edən rus bolşevikləri 1917-ci ilin fevralında çarizmi devrməyi bacarmışdılar. Antantanın təməl daşını qoyanlardan olub, onun funksionerlərindən biri rolunda çıxış edən Rusiya imperiyasının süquta uğramasında alman maliyyəsi-marka həllədici rol oynamışdı [1, 160-161].

1946-1960-cı illərdə Postsovət məkanındaki türk xalqlarına mənsub milli yönümlü distən hadisələri də sovetlər birliyinə, ümumxalq dövlətçiliyinə, vətənə və xalqa xəyanət kimi qiymətləndirilirdi. Disident təşkilatçıları isə qara siyahıya salınaraq siyasi təqiblərə məruz qalır, ən ağır bir cəzaya-ömürlük azadlıqdan məhrum edilməyə məhkum olunur, hətta yerindəcə güllələnirdilər. Lakin sovet tarixşünaslığında 1946-1960-cı illərdə postsovət məkanında cərəyan edən bu faciəvi hadisələrə, “müttəfiq” respublikalarda, o cümlədən türk-müsəlman respublika və siyasi idarəciliklərində gedən milli-dini yönümlü ictimai-siyasi proseslərə marksizm-leninizim, siniflik mövqeyindən yanaşılaraq düzgün qiymət verilməmişdir. Qeyd edək ki, artıq bu dövrdə dünya iki müxtəlif sistemə bölünmüş, nəticədə SSRİ-nin başçılıq etdiyi sosilizm, ABŞ-ın liderlik etdiyi kapitalizm yarımkürələri meydana gəlmişdi. Tehran konfransının (1943) keçirildiyi bir zamanda antifaşist koalisiyasının lider dövlətləri; ABŞ, SSRİ və

İngiltərə arasındaki fikir ayrılığının əsasını ikinci cəbhənin haradan açılması məsələsi təşkil edirdi. İmparialist mövqedən çıxış edən SSRİ ikinci cəbhənin Qərbi Avropadan-Fransaya məxsus Normandiyadan açılmasında israrlı idisə, İngiltərə isə Balkanlardan açılmasını tələb etməkdə idi [2, 37]. Əslində bu artıq iki müxtəlif sistemə parçalanmaq ərəfəsində olan dünyada gedəcək mövqe savaşından-40 ildən çox davamlı olmuş soyuq müharibənin başlanacağından xəbər verirdi. Təcrübəli və çevik ingilis diplomatiyası, SSRİ-nin ikinci cəbhənin Qərbi Avropada açılmasında maraqlı olması ilə bağlı güddüyü məqsədin balkanlarda, Türkiyə, İran başda olmaqla Yaxın və Orta Şərqdə sosializmi bərinqərar etməkdən ibarət olduğunu yaxşı anlamaqda idi. Sonrakı hadisələrin gedişi, H.Trümen doktrinası, eləcə də Marşal planının Yunanistan və Türkiyəyə tətbiq edilməsi Moskvyanın bu qorxulu gedişinin reallaşmasının qarşısını almışdı. Həmçinin Kremelin balkanlar, Yaxın və Orta Şərqi projesinin (layihəsinin) puca çıxmazı, onun sovetlər birliyindəki türk-müsəlman əhalisinə qarşı yürüdüyü aşağılayıcı siyasetin daha da sərtləşməsi ilə müşayiət olunmuşdu. Əvvəla İkinci Cahan müharibəsinin tərkib hissəsi olmaqla sovet-alman cəbhəsini əhatə edən Sovetlər birliyi üçün Böyük Vətən müharibəsi dövründə (1941-1945) Moskva türk xalqlarının Almaniya ilə seperat danışqlara gedəcəyindən ehtiyatlanmaqda idi. Digər tərəfdən Almanianın əsir düşən türk-müsəlman hərbiçilərindən hazırladığı milli legionların Sovet-Alman cəbhəsində SSRİ qarşı vuruşmaqla Şimali Qafqaza qədər irəliləyə bilmələri faktı da Moskvani qorxutmaqda idi. Mövcud sovet rejiminə bəslədiyi nifrəti gizlətməyib onunla barışmaq istəməyən yerli türk-müsəlman xalqları tərəfindən sovet sərhədlərini aşaraq uğurla irəliləyən milli legionerlərin səmimi şəkildə qarşılanmaları gerçəkliyi də Moskvani türk xalqlarına qarşı sərt davranışmağa vadər edən səbəblərdən idi. Moskva tərəfindən 1941-ci ildən etibarən İranda sosializmi bərinqərar etmək istiqamətində real addımlar atmağa cəhdər edilmişdi. Cənubi Azərbaycanda S.C.Pişəvərinin başçılıq etdiyi, İran şahlıq rejiminə qarşı çevrilmiş milli oyanış hərəkatına sosialist inqilabı donu geyindirmək naminə Moskva tərəfindən bir çox taktiki gedişlər edilmişdi. Lakin Cənubi Azərbaycan türklərinin 1941-1945-illəri əhatə etməklə qaldırıldığı milli oyanış hərəkatının “21 Azər” qələbəsi ilə başa çatıb İranın tərkibində milli muxtarıyyət əldə etmək istiqamətində inkişaf etdiyini gördükdə Qırmızı imperiya yanıldığını anlamış, onun aradan qaldırılmasında maraqlı tərəf kimi çıxış etməyə başlamışdı. Əlbəttə ki, İngiltərə və ABŞ kimi beynəlxalq güclərin də Moskvyanın Cənubi Azərbaycanı sövetləşdirib SSRİ-nin tərkibinə qatmaq planının boşça çıxmásında rolü az olmamışdı. Nəticədə 1942-ci ilin yanvar razılaşmasına əsasən 1941-ci ilin avqustunda İranda və Cənubi Azərbaycanda Rza şah Pəhləvi reşiminə son qoymuş sovet qoşunlarının ölkədən çıxarılması haqqında sovet diktatoru İ.V.Stalin tərəfindən xüsusi göstəriş verilmişdi. Moskva bu zaman həm Cənubi Azərbaycandakı milli muxtarıyyəti devirmək, həm özünə qarşı çevrilmiş beynəlxalq qınağı aradan qaldırmaq, həm də regionda güddüyü iqtisadi maraqlarını təmin etmək istəmiş və qarşıya qoyduğu məqsədlərinə bu və ya digər dərəcədə nail

olmağı bacarmışdı [3, 98-99].

1941-ci ildə sovet qoşunlarının İrana müdaxiləsindən sonra burada cərəyan edən rus sovet yönümlü ictimai- siyasi proseslərin gedişindən təşvişə düşüb ehtiyatlanan oturuşmuş türk diplomatiyası illizyon, papulist sosializm ideyalarının öz ölkəsində yayılmasının qarşısını hər vasitə ilə almaq üçün mövcud siyasi rejimi sərtləşdirmişdi. Əvəzində kapitalizm dünyasının lider dövlətləri, ABŞ və İngiltərə ilə diplomatik münasibətləri genişləndirmiş, keçmiş ittifaqın çoxmilyonlu türk-müsəlman əhalisi ilə türkçilik, islamçılıq istiqamətində ictimai-siyasi əlaqələri gücləndirmişdi. Bütün bu ictimai-siyasi prosesləri daim ciddi nəzarət altında saxlayan Kremil XX əsrin 20-30-cu illərində zorla sovetləşməyə sürüklədiyi türk-müsəlman əhəsinə qarşı yeni repressiya dalğasını qaldırmağa qərar vermişdi. Bu növbəti repressiya dalğasının qorxulu zərbələrini SSRİ-nin tərkibinə qatılmış bütün türk xalqları eyni vaxtda dadmışdı. Sovet Azərbaycanının türk-müsəlman əhalisi stalinizmin kütləvi köçürmə siyasetinin qurbanına çevriləkdir. Müasir Azərbaycan tarixşünaslığına ziddiyətli dövlət xadimlərindən biri kimi düşmüş M.Bağirovun səyləri nəticəsində qurtara bilmüşdi. Lakin əvəzində Moskva 1920-ci ilin noyabrında yalançı sosialist inqilabı təşkil etməklə tarixi Qərbi Azərbaycan torpaqları hesabına formalaşdırıldığı Sovet Ermənistəndə yaşayan aborigen türk-müsəlman əhalisini yeni repressiya dalğasının qurbanlarından birinə çevirməyi bacarmışdı. 1948-1952-ci illərdə Sovet Ermənistəndən türk-müsəlman əhalisini kütləvi şəkildə Şimali Azərbaycanın insan yaşayışı üçün əlverişli olmayan son dərəcə isti aran zonasına köçürməklə öz fitnəkar siyasetini həyata keçirmişdi [4]. Paralel olaraq “çoxmillətli beynəlmiləl şəhər” kodu altında Azərbaycandan qoparıb öz tabeçiliyinə daxil etmək istədiyi Bakıya isə xarici ölkələrdə yaşayan ermənilərin yerləşməsinə əlverişli zəmin hazırlamış, lazımı münbit şəraiti yaratmışdı. Sovetlər birliyində təmsil olunan digər türk-müsəlman xalqları da yuxarıda qeyd etdiyimiz kimi növbəti repressiya dalğasının sarsıcı zərbələrində xilas ola bilməmişdi. Ümumilikdə Sovetlər birliyində 6,5 milyon əhali 1944-1952-ci illəri əhatə edən yeni represiya dalğasının qurbanına çevrilmişdi [5,143]. Növbəti repressiya dalğası dövründə Kreml Volqaboyunun, Sibirin, Uralın türk-müsəlman əhalisinə qarşı yürüdüyü neomüstəmləkəçi siyasetdə region üzrə inzibati-amirlik sistemini sərtləşdirməyə, xristianlaşdırma və ruslaşdırma prosesini dərinləşdirməyə üstünlük vermiş, bununla da onlarla bağlı milli kimliklərini unutdurmaq taktiki gedisini etmişdi.

Beləliklə, yuxarıda qeyd olunanları əsas götürərək araştırılacaq problemin aktuallıq dərəcəsini ümumiləşdirmə aparmaqla aşağıdakı kimi müəyyən edə bilərik. Əvvəlla SSRİ-nin 70 il ərzində türk xalqlarını əsarətdə saxlamış neomüstəmləkəçi, işgallar yolu ilə yaradılmış qurama “Qızıl İmperiya”[6] olduğunu, fakt və dəlillərlə sübut etmək baxımından mövzu aktualdır.

“Türk xalqlarının 1946-1960-cı illərdəki ictimai-siyasi proseslərinə dair” problem mövzunun öyrənilməsinə gəldikdə isə bu istiqamətdə sovet tarixşünaslığında obyektiv araşdırmanın aparılmadığı fikrini qətiyyətlə irəli sürə bilərik.

Çar hökuməti dövründə olduğu kimi sovetlər dönəmi tarixşunaslığında da türk xalqlarının şərəf və qürur doğuran keçmişinə biganə qalınmaqla ögey münasibətin sərgiləndiyi aydın şəkildə özünü bürüzə verir. Sovet dövrü tarixi ədəbiyyatında da əzəli türk yurduları; Qafqaz, Krim, Mərkəzi (Orta) Asiya, Qazaxıstan, Şərqi Avropa, Volqaboyu, Sibir, Ural və Uzaq Şərqi regionları SSRİ-nin tərkib hissəsi kimi verilmiş, aborigenlərinin isə milli və dini mənsubiyyəti çox vaxt gizli saxlanılmışdır. Hətta 1946-1960-cı illər sovet tarixşunaslığında mərkəzin yürüdüyü xristianlaşdırma və ruslaşdırma siyasətinə üstünlük verilməklə vahid sovet xalqı yaratmaq yolu tutulmuşdur. Bu acı realliq isə gənc nəslə türk dünəyini bütün sferalarda bir araya gətirməyi təbliğ edən, 1940-1960-cı illərdəki üzücü və faciəvi sovet rejimi ictimai-siyasi proseslərini olduğu kimi eks etdirən tədqiqat işlərinin, ali məktəb dərsliklərinin yazılmamasından, sovet rejimi dövründəki acnacaqlı vəziyyətin davamlı olaraq qalmasından xəbər verir.

“Türk xalqlarının tarixi” adı ilə ali məktəblərdə tədris olunmaq üçün nəşr edilən dərsliklərdə də araşdırılan dövrün ictimai-siyasi proseslərinə dair bir bütöv səhifənin belə ayrılmadığı qabarlıq şəkildə önə çıxır [7,163-164]. Siyasi müstəqillik dövründə işlənilməklə Azərbaycan Respublikası ali məktəblərinin müvafiq ixtisaslarında tədris olunan “Türk xalqlarının tarixi (II hissə) adlı dərsliklərdə də eyni acnacaqlı aqibətlə üzləşməli oluruq. Yuxarıda göstərilən ali məktəb dərsliklərində sovet dövrü tədris kitablarında olduğu kimi iqtisadi məsələlərə dair statsistik məlumatlardan sönük formada bəhs olunur. Bu azmiş kimi, onların sovet dövrü dərsliklərdən götürülüb heç bir şərh verilmədən kitab əlavə olunduğu ilk baxışdan nəzər diqqəti cəlb edir [8, 222-224].

1946-1960-cı illərdə Sibir, Ural, Volqaboyu, Krim, Mərkəzi (Orta) Asiya və Qafqazda yaşayan türk xalqlarının beynəlxalq hüququn subyekti kimi müstəqil siyaset yürütməsi haqqında fikir söyləmək mümkün deyil. Çünkü, bu dövrdə onları iki müxtəlif sistemə bölməmiş dünya liderlərindən biri olan SSRİ hərbi-diplomatik, ictimai-siyasi nöqteyi-nəzərdən beynəlxalq hüququn subyekti kimi təmsil etməkdə idi. “Könüllülük” prinsipləri əsasında Qırmızı imperiyanın tərkibinə müttəfiq sovet sosialist respublikaları adı altında qatılmış Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmenistan və Qırğızıstanın beynəlxalq hüququn subyekti kimi sərbəst fəaliyyət göstərmək səlahiyyətləri 1936-cı ildə qəbul edilmiş SSRİ konstitusiyası tərəfindən əllərindən alınaraq Sovetlər birliyinin mərkəzi Moskvaya verilmişdi.

Mərkəzi (Orta) Asyanın türk sovet respublikaları içərisində öz böyüklüyü, əhalisinin say çoxluğu, siyasi nüfuzunun yüksək olması ilə fərqlənən Öz-bəkistanda da 1946-1960-cı illərdə inzibati amirlik sistemi hökm sürməkdə idi. Ölkəninin milli sərvətləri, Şimali Azərbaycanın resursları kimi heç bir haqqı ödənilmədən Rusiya Soviet Federativ Sosialist respulikasına daşınır aparılır, eksər əhalisi isə Karl Marks tərəfindən “qul əməyi” deyə qiymətləndirilmiş pambıq tarlalarında işləməyə məcbur edilirdi. Məqalə üzrə öyrənilən xronoloji çərçivənin doqquz ilini özündə eks etdirən «Очерки истории Узбекской ССР (1956-1965 гг.)» əsəri ilk baxışdan bu boşluğu qismən doldurmağa xidmət

edən tarixi bir əsər kimi qiymətləndirəcəyi etimal olunsa da, ancaq onu vərəqlədikdə oxucu yanıldığı qərarına gəlir. İnzibati amirlik sisteminin tələblərinə cavab verməklə Özbəkistanın 1956-1965-ci illərinə aid yazılmış bu tarixi araşdırımda respublikada gedən ictimai-siyasi proseslərə deyil, ümum sosialist təsərrüfatı kontekstindəki iqtisadi məsələlərə geniş yer ayrılır. Bu kitabın ölkədəki ictimai-siyasi proseslərdən bəhs edən səhifələrində isə konkret olaraq Özbəkistan əhalisinin deyil, “vahid sovet xalqı”nın ictimai-siyasi prosesləri ümumiləşdirilmiş formada öz əksini tapır [10, 201-203]. Kitabda, həmçinin bəhs olunan dövrdə Moskvanın nüfuz dairəsinə çevriləkdə olan Asiya-Afrika ölkələri ilə Özbəkistan SSR arasında sosial-siyasi əlaqələrə deyil, yalnız sovetlər birliliyi üçün təhlükə doğurmayan ticari, mədəni-iqtisadi münasibətlərə yer verildiyini aydın şəkildə izləmək mümkündür [11, 43].

Əzəli türk-müsəlman ölkəsi Qazaxistana gəldikdə isə Moskvanın bu respublikanı daima öz nəzarəti altında saxlamaq üçün qorxulu bir planı reallaşdırmağa qərar verdiyini deyə bilərik. Haqqında bəhs etdiyimiz təhlükəli plan Qazaxistani – bu türk-müsəlman ölkəsini ruslaşdıracaq “Xam torpaqlar siyasetinin gerçəkləşdirilməsi ilə bağlı idi. İlk baxışdan Qazaxistandan sovet sosialist kənd təsərrüfatını çiçəkləndirmək görüntüsü yaradan həmin planın məkirli-görünməyən tərəfi regionda rus və xristian əhalisinin xüsusi çəkisini artırmağa yönəlmüşdi. Maraqlıdır ki, Qazaxistandan xam torpaqlarını abadlaşdırmaq çağırışı SSRİ-nin bütün vətəndaşlarına edilsə də, buraya həmin çağrıqla üz tutaraq məskunlaşış qalanların əksər kəsimini aborigenlərə dini-etnik cəhətdən qohum olan türk-müsəlman əhalisi deyil, rus-xristian mənşəlilər təşkil etməkdə idi. Əlbəttə, bunun başlıca səbəbini Moskvanın öz məqsədinə nail olmaq üçün xam torpaqlarıbecərməyə gedən türk-müsəlman əhalisinə yox, rus-xristian toplumuna məskunlaşış qalmaları üçün yüksək səviyyəli sosial-iqtisadi, mədəni şərait yaratmasında axtarmaq lazımdır. Hələ XIX əsrin 40-cı illərində Qazaxistandakı Böyük Juz siyasi idarəciliyini işğal yolu ilə süquta uğradan [12, 54] ve likorus şovinizmi burada “Köçürmə fondu” yaratmaqla Qazaxistandan insan yaşayışı üçün əlverişli olan ucsuz-bucaqsız çöllərinə rus-xristian mənşəli əhalinin yerləşdirilməsi işlərinə başlamışdı [13, 132]. Bütün bunlara baxmayaraq velikorus şovinizmi Qazaxistana yerləşdirməyə başladığı rus-xristian mənşəli əhalinin sayca yerli türk-müsəlman əhalisini üstələməsinə yalnız xam torpaqlar planını gerçəkləşdir dikdən sonra nail olunmuşdu. Qeyd edək ki, “Sovetlə Birliyi”nin süqutu ərəfəsində Moskavanın yürütdüyü ruslaşdırma-xristianlaşdırma siyasetinə qarşı ilk açıq etiraz çıxışı Qazaxistanda baş vermişdi. Bu milli-siyasi, dini-etnik xarakterli etiraz çıxışı, tarixi ədəbiyyata potsovet məkanının ilk millət-lərarası toqquşması kimi düşməklə onlarla qazax vətənpərvərinin, qazisinin qanının sovet ordusu tərəfindən axıdılması ilə nəticələnmişdi. Eyni zamanda bu qanlı faciədən sonra Qazaxistanda bu gün də davamlı olan rus yönümlü siyasetə üstünlük verilməyə başlanılmışdı.

Qırğızistan və Türkmənistan Sovet Sosialist respublikaları da bəhs olunan dövrdə inzibati amirlik məngənəsində boğulmaqdadır. Vurğulayaq ki, bu

respublikaların da 1940-1960-ci illərdəki ictimai-siyasi proseslərindən bəhs edən tarixi ədəbiyyat yox dərəcəsindədir. II Dünya müharibəsi qurtardıqdan sonra bu respublikaların türk-müsəlman əhalisi də Moskvanın tətbiq etdiyi müxtəlif yönümlü, dini-ideoloji, ictimai-siyasi xarakterli basqlara məruz qalır, milli heysiyyətləri hər addımda tapdalanaraq aşağılanırdı.

Krim, Volqaboyu, Sibir və Uralın da türk müsəlman əhalisi 1940-1960-ci illərdə inzibati amirlək rejimi dövrünü yaşamaqdır idi. Krimin türk-müsəlman əhalisinin repressiya siyasetinin yeni dalğasının qurbanına çevrilənlər kütłəvi şəkildə sürgünə məruz qalması Krim Muxtar Respublikasının ləğvinə gətirib çıxarmışdır. 1954-cı ildə Krim vilayətinin Ukrayna SSR-in tərkibinə qatılmasından sonra burada Moskvanın gizli göstərişinə əsasən sürətli şəkildə slavyanlaşdırma-xristianlaşdırma kompaniyasına başlanılmışdır. Krim türklərinin öz doğma yerlərinə dönməsinin qarşısını almaq üçün Moskva hər cür tədbirə, fitnə-fəsada əlat-maqda idi. 1956-cı ildə Krim tatarlarının Krim vilayəti üzrə daimi qeydiyyatının ləğv edilməsi faktı onların vətənə dönüşünü əngəlləyəcək bir sədd rolunu oynamışdır. Krimda az da olsa qalmış türk-müsəlman əhalisinə etnik cəhətdən aşağılamaq məqsədilə qəsdən rəsmi olaraq tatar milli adı verilmişdir [14, 191-193].

Axisxa türkləri də Krim türkləri kimi mərkəzin yeni repressiya siyasetinin hədəfinə çevrilmişdir. Əlbəttə ki, tarixən Gürcüsanda yaşayan axisxalılar türk-müsəlman mənşəli olduqları üçün Moskvanın siyasi təqibləri ilə üzləşmişdir. Əsasən Mərkəzi (Orta) Asyanın sovet sosialist respublikaları ərazilərinə kütłəvi şəkildə sürgün edilən axisxa türkləri də krim tükləri kimi vətənə dönmək uğurunda SSRİ-nin süqutuna qədər apardıqları ictimai-siyasi xarakterli mübarizədən əl çəkməmişdir. 1956-cı ildə Moskvanın onlar üçün öz vətənlərinə qayıtmalarına imkan verməməklə bağlı qəbul etdiyi qərar ləğv edilsə də geri dönüşlərini əngəlləyəcək digər sünü maneələr yardılmışdır.

Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən olan Səməd bəy Ağaoğlu Qırmızı imperiyanın mahiyyətini ifşa edən bir çox əsərlər yazmışdır ki, onların içərisində “Sovetlər imperiyası” kitabı xüsusilə diqqəti cəlb edir [16]. Müəllif bu kitabında doğma vətəni Azərbaycanla yanaşı, Moskvanın əsarəti altında inləyən Özbəkistan, Qazaxıstan, Türkmenistan, Qırğızıstan, eləcə də Krim, Volqaboyu, Sibir, Ural, Qafqaz türk-müsəlman ellərində cərəyan etmiş ictimai-siyasi xarakterli proseslərə də aydınlıq gətirmişdir. Türkiyə Cümhuriyyətinin dövlət və siyasi xadimi olan Ağaoğlu Sovetlər birliyinə iki aylıq səfərinin nəticəsi olaraq qələmə alınmış bu əsərində Qırmızı imperiyanın türk-müsəlman əhalisinə tətbiq etdiyi ruslaşdırma, xristianlaşdırma, milli-irqi ayrıseçkilik yönümlü siyasetin məğzinə varmaqla onu yetərincə ifşa etməyi bacarmışdır. Göstərmişdir ki, Moskvanın türk-müsəlman xalqlarını vaxtaşısı olaraq dil-əlifba dəyişikliklərinə sürükləməsi, onlara allahsızlığı, dinsizliyi, qeyri-azadlıklılıyi təlqin etməsi müstəmləkə xarakteri daşıyan siyasi gedislərdən başqa bir şey deyildir.

Bununla da, belə bir nəticəyə gələ bilərik ki, 1940-1960-ci illərdə Sovetlər imperiyasının tabeçiliyində olan mürk-müsəlman əhalisi ictimai-siyasi cə-

hətdən azad deyildi. Nəinki Volqaboyu, Krım, Sibir və Uralın türk-müsəlman siyasi idarəcilikləri, hətta formal olaraq müttəfiq dövlətlər kimi SSRİ-nin tərkibində təmsil olunan Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmenistan türk-müsəlman sovet sosialit respublikaları da beynəlxalq hüququn subyekti olmamışlar. Onları beynəlxalq aləmdə öz neomüstəmləkələri kimi Sovetlər imperiyası təmsil edirdi. 1946-1960-cı illərdə türk-müsəlman xalqlarında cərəyan edən ictimai proseslərin Sovet tarixi ədəbiyyatında işıqlandırılması səviyyəsinə gəldikdə isə onların mövcud gerçəkliyə işiq salmadan, qeyri-obyektiv yanaşma metoduna söykənməklə beynəlmiləçilik, xəlqilik, xalqlararası döstlüq kontekstində səti olaraq tədqiq edildiyi qənaətinə gəlirik.

ƏDƏBİYYAT

1. Xasayev N.N. Şimali Azərbaycanda milli oyanış hərəkatı. XIX əsrin sonu-XX əsrin əvvəlləri. Dərs vəsaiti. Sumqayıt, 20017, 271s.
2. Очерки истории СССР (1941-1977). М.: Высшая школа, 1978, 224 с
3. Azərbaycan tarixi. Yeddi cilddə. VIIc. Bakı: Elm, 2003, 628s
4. Məmmədov İ.M., Məmmədov Ç.İ. Siyasi tarix XX əsr. Dərslik. Bakı: Çıraq, 2006, 352s
5. Azərbaycanlıların soyqırımı haqqında. Azərbaycan Respublikası prezidentinin fərmani. Heydər Əliyev Azərbaycan Respublikası prezidenti. Bakı şəhəri, 26 mart, 1998-ci il
6. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992,
7. Qurbanov R. Türk xalqlarının tarixi. Dərs vəsaiti. II h., Bakı: İqtisad Universiteti, 2011, 213 s.
8. Süleymanova S. Türk xalqlarının tarixi (Ən qədim zamanlardan bu günümüzədək). Dərs vəsaiti. Bakı: Elm və təhsil, 2011, 351s.
9. Qafarlı T. Azərbaycan tarixi (1920-1991), Bakı: Mütərcim, 1999, 280 s.
10. Очерки истории Узбекской ССР (1956-1965 гг.). Ташкент: Фан, 1966, 231 с.
11. Абуталипов Ч.А. Международной связи Узбекистана. Ташкент: Госзатдат УзССР, 1964, 279 с.
12. İbrahim K. Orta Asyada modernləşmənin kökenleri: Kazak örnegi (1822-1924). İstanbul, 2012, 260 s.
13. Зиманов С.И. Россия и Вукейское ханство. Алма-ата: Новка, 1982, 162 с.
14. Очерки по истории Крыма. Часть IV. Крым: Симферопол, 1967, 157 с.
15. Зубков К.И. Современная буржуазная историография индустриального развития Сибири (1950-1980 гг.). Новосибирск: Новосибирский Университет, 1990, 152 с.
16. Ağaoglu S. Soviet Rusiya imperiyası. "Xan", 2017, 192 s.

О СОЦИАЛЬНО-ПОЛИТИЧЕСКИХ ПРОЦЕССАХ ТЮРКСКИХ НАРОДОВ В СОВЕТСКУЮ ЭПОХУ (1940-1960)

Н.Н.ХАСАЕВ

РЕЗЮМЕ

В статье рассматриваются социально-политические процессы тюркских народов, охватывающие 1940-1960-е годы постсоветского пространства. Показано, что политическое руководство тюркского мира на постсоветском пространстве управлялось господствующей империей, поэтому не было субъектом международного права и во всем мире было известным как неоколония СССР.

Ключевые слова: тюркские народы, социально-политические процессы, неоколонизация, красная империя, Советский Союз, тюркское мусульманское население, холодная война

**ON THE SOCIO-POLITICAL PROCESSES
OF THE TURKIC PEOPLES IN THE SOVIET ERA (1940-1960)**

N.N.KHASAYEV

SUMMARY

The article examines the socio-political processes of the Turkic people covering the post-Soviet space in 1940 and 1960 years. It is shown that the post-Soviet Turkic world was not the subject of international law and was known as its neo-colony around the world as they were governed by the USSR.

Key words: Turkic people, socio-political processes, neo colonial, red empire, Soviet Union, Turkish-Muslim population, cold war